

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 194 (1802) 19 oktyabr 2018-ci il

Xalqımızın milli-mənəvi, əxlaqi dəyərlər zəminində ucaltdığı möhtəşəm sənət ucalığının qızıldan naxışı, bəzəyidir muğamlarımız. Hansı dəyərlərə mənsubluğumuzu, ulularımızın kimliyini, yaşam tərzini, sevincini, kədərini, mərdliyini, mübarizliyini özündə özündə saxlayan bu ecazkar musiqi janrı eyni zamanda bəşər mədəniyyətinə verdiyimiz ən böyük misilsiz töhfədir.

Bəli, bu qədim ecazkar sənət nümunələrimizin hər biri ahəng və harmoniyasına uyğun əxlaq, mənəvi dəyər aşayılar. Xalq şairi Bəxtiyar Vahabzadə muğamların hər birinin xüsusi-

incəsənətdir. Muğamı inkişaf etdirmək, istedadlı ifaçıları üzə çıxarmaq isə muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır. Çünkü o ruhun sənətidir. İllərin sınağından çıxaraq dildən-dile, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çıxıb. Muğam sənəti əsrlər və nəsillər arasında sanki bir mənəvi körpü rolunu oynayır.

Xalqımızın qədim mədəni irlisinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Qeyri-maddi Mədəni irləri siyahısına

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



Biz muğama qayıdırıq



siyyətini dolğunluğu ilə vəsf edib. O, "Çahargah"-i- od püskürən vulkana bənzədir və qığılçımlarının insan qəlbini çilənib yaxlığıını vurğulayıb. "Bayati-şiraz", segahın ahəstəliyinin, həzinliyinin könüllər oxşadığını bildir.

Muğam insan səsinin sehri, nəfəs ovsundur. Bu sehrdə, bu ovsunda ruh çırpıntıları, duyğu təlatümləri, hissələrin tügəyanı, sevinc, kədər pərvəriş tapır. Muğamlarda səsin zil və bəm əvəzlənməsində duyğu və düşüncənin saflaşması, durulması onları səciyyələndirən əsas xüsusiyyətdir.

Odur ki, Azərbaycan muğamları bu kimi spesifik cəhətləri ilə seçilir. Bu tip şərq musiqisindən fərqlənir və dünyani heyrətdə qoyur. Muğamları məzda səsin rəng çalarları zəngindir, çoxşaxəlidir, rəngarəngdir. Qövsi-qüze hərəkətinin çalarları var onların gözəlliyyində, əsrarəngizliyində.

Muğam mənəvi dəyərimiz kimi insanlarda ruh yüksəkliyi yaradır. Onların düşüncələrində və yaradıcılığında mühüm rol oynayır.

Ümumilikdə, muğam aşiq sənətinə, milli dəyərlərə soykənən ümdə bir varlıq kimi məkanından asılı olmayaraq azərbaycanlıların varlığında yaşayan

na daxil edilməsi bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Bu gün Naxçıvan Muxtar Respublikasında bu sənətin inkişafına ciddi fikir verilir. Azərbaycan Respublikasının əməkdar artisti Qurban Qasımov deyir ki, Azərbaycan xanındələri digər xalqların xanındələrindən səs düzümnə görə seçilir. Ona görə də bizdə muğamlar çox gözəl ifa olunur və inkişaf edir. Həm nəzəri, həm də ifaçılıq cəhətdən. Bunun üçün də ölkəmizdə Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi muğam sənətinə dövlət tərefindən göstərilən diqqət və qayğıının əməli ifadəsidir.

Mən uzun müddətdir ki, Naxçıvan Musiqi Kolecində pedaqoji fəaliyyətə məşğul oluram. Bu sahəyə göstərilən diqqət özünü qabarlıq şəkildə bürüzə verir. Hər il muxtar respublikamızda uşaq musiqi məktəblərində, konservatoriyada müsabiqələr keçirilir, istedadlı gənclər aşkara çıxarılır, musiqimizə yeni səs, yeni nəfəs gelir. 2016-ci ilde Naxçıvan şəhərində keçirilən "Xalq Mahnı və Təsniflərinin İfaçılıq Müsabiqəsi" və bu il Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində keçirilən

riplen konsertdə məktəbimizin tələbələri alıqlıqlarla qarışanıb.

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Hüsnə Əliyev isə deyir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə məktəbimizin müəllimlərindən Əbülfəz Məmmədov, Zülfüqar Mahmudov da uşaqlarla birlikdə iştirak etdirilər. Xalq artisti Arif Babayev deyib ki, "Naxçıvanda sən demə xanəndələr orduşu var. Bizimsə xəbərimiz yoxdur".

Bu gün MR-da 27 Uşaq Musiq Məktəbi fəaliyyət göstərir. Məktəblərin çoxunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlərin sayı isə az deyil. Bu onu göstərir ki, məktəblərdə bu sahəye maraq xeyli artıb.

Qeyd etmək lazımdır ki, Naxçıvan MR-si Ali Məclis Sədrinin "Naxçıvan MR-da Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli sərəncamına əsasən keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı muğamlarımız da gənc nəslə çatdırılır. 2012-ci ilin muxtar respublikamızda "Milli dəyərlər ili" elan olunması isə muğam musiqisi sahəsində yadda qalan tədbirlərlə əlamətdar olmuşdur. Həmin il keçirilən "Milli dəyərlərimiz-milli sərvətimiz" folklor və muğam müsabiqəsi ictimaiyyət tərefindən maraqla qarışanmışdır. Muğamlar qəlbə oxşayır, ruhu titrədir, dəniz kimi şahə qalxıb hislerimizi təlatüme getirir. Xalqımızın yaratdığı ölməzlik nümunəsi olan müsələmə rus alimi İ. Şopen tərefindən də yüksək qiymətləndirilmişdir. "Doğrudan da azərbaycanlılar oxumaq və instrumental ifada qonşularının müellimi sayılırlar." Muğamlar ilahidən gələn qismətimiz, varlığımız, saflığımızdır. Düşündürən fikir karvanımız, qaynar qanımız, hissizimiz, beşik nəğməmizdir. Məhz buna görə də dahi Üzeyir bəy muğamlarımızın qəlbələrə ruhi qida bəxş etməsini belə menalandırıb: "Rast"-dinləyicidə mərdlik və gümrəh-

lıq hissi, "Şur"- şən lirik əhval-ruhiyyə, "Segah"- məhəbbət hissi, "Şüştər"-dərin kədər, "Çahargah"-həyəcan və ehtiraz, "bayatı-şiraz"- qəmgınlıq, "Humayun" isə Şüştərə nisbətən daha dərin bir kədər hissi oyadır. Bir sözə muğamlar xalq şairi Bəxtiyar Vahabzadə tərefindən öz qiymətini belə alıb.

Daş üzəklərdə yanıb, daşları sindirdi muğam, Haqqqa düşmən olanı haqqə tapındırı muğam. Nə güman eyləmisen ondakı tilsimləri sən, "Kürű ahiyla qurutdu", "Sali yandırı" muğam.

Dahi Üzeyir bəy muğamı simfoniya dilində dilləndirirdi. Vaqif Mustafayev bu milli sənət incimizi Avropanın ən modern caz musiqisinə sintez etməklə dünyani heyrətdə qoydu. Əzizə Mustafazadə də atasının yolunu davam etdirib, muğam sənətimizi caz musiqisi ilə dünyaya sevdirir. YUNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü sayəsində muğam dünyası fəth edir.

Hər il ölkə miqyasında muğam müsabiqələri keçirilir. Bir sözə, muğam sənətimine yeni elvanlıq və rəng qatılır. Qeyd edək ki, Mehriban xanım Əliyeva deyib: "Gənc, müstəqil Azərbaycan qarşısında bu günümüzədək gəlib çatmış zəngin irsi bərpa edib qorumaq kimi məsul və şərəfli vəzifə dayanır." Bu mənəvu mədəniyyətimizin tərkib hissəsi və qollarından biri də heç şübhəsiz muğamlardır...

Bəli, muğam ruhun qidasıdır. Onu yaşatmaq, gələcək nəsillərə ərmağan etmək hər kəsin ümdə işi olmalıdır.

Ömür sona yetən zaman tapşırıq körpələrə Əsilliyi, məqrurluğu, həssaslığı, kamilliyyi, Biz muğama qayıdırıq.

Adilə Səfərova,
Naxçıvan Televiziyanın
Baş redaktoru, Azərbaycanın
əməkdar mədəniyyət işçisi

